

Dağlıq Qarabağ münaqişəsi üçün hazırlanan məkrli szenari

İllərdən bəridir ki, dünya siyasetinin aktual problemləri arasında mürəkkəbliyi ilə seçilən Ermənistən -Azerbaycan Dağlıq Qarabağ münaqişəsi "Böyük Ermənistən dövləti yaratmaq" isterikasından yaranmışdır. XX əsrə 1905, 1918-1920-ci illərdə soydaşlarımıza qarşı qətlamlar törədən ermənilər 1948- 1953-cü illərdə baş verən deportasiyada minlərlə azərbaycanlılarının doğma torpağı olan Qərbi Azərbaycandan çıxardılar. Ermənilər 1988-ci ildə Əsgəranda və Sumqayıtda iğtişələr, 1992-ci ildə Xocalı soyqırımı törətdilər.

Ermənilərin xalqımıza qarşı, müxtəlif ayarda törətdikləri dəhşətlərin xronikası sadalanınlarla kifayətlənmir. Azərbaycanın tarixi salnaməsinə qara sehifə kimi yazılın, qətlamlara şahidlik edən illərin, ayların hər birində erməni daşnaklarının qanla yazılın izləri vardır. Azərbaycanlıların kütləvi mart soyqırımı (1918). Həmin hadisələrdə tək Bakıda 12 min azərbaycanlı erməni qətləmənin qurbanı oldu. 20 Yanvar qırğını (1990), fevralda Sumqayıt hadisəsi (1988), Qaradagli, Malibeyli, Xocalı qətləmə (1992). Oktjabrda Xocavəndin (1992), aprelde Kəlbəcərin (1993), mayda Şuşanın, Laçının (1992), iyunda Ağdərənin (1993), iyulda Ağdamın (1993), avqustda Füzuli, Qubadlı və Cəbrayılin (1993), oktyabrda Zəngilanın (1993) ermənilər tərəfindən işğali günləridir. Bu qırqlarda qətlə yetirilən günahsız azərbaycanlıların qatılı imperiyanın sadıq qulu, separatçı, təcavüzkar, qaniçən ermənilərdir.

27-29 fevral 1988-ci ildə ermənilərin Sumqayıtda törətdikləri hadisələr bu gənclik şəhəri və burada bir ailənin üzvləri kimi yaşayış 80 mindən artıq insanın millətlərəsi münasibətləri ilə bağlı olmayıb. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra erməni milletçiləri "miatsum" dedilər. Dağlıq Qarabağ Azərbaycandan ayrıb, Ermənistənə birləşdirmək haqqında xarici və sovet mətbuatında məsələ qaldırdılar. Bununla da, Dağlıq Qarabağda separatçı meyillərə "yaşıl işq" yandırıldı. Ulu önder Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş verdi.

Xarici ölkələr, Kremlə toplaşan ermənilər M. Qorbaçovun "yenidenqurma" adı altında apardığı siyasetdən istifadə edərək Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistənə birləşdirmək istəklərini gerçekləşdirmək üçün bütün vasitələrden yararlanılar. Moskvadan razılığı ilə Qarabağ uğrunda ümummilli erməni hərakatına güclü maddi, mənəvi dəstək göstərildi. SSRİ-nin dağıdılması üçün millətlərəsi münasibətləri gərginləşdirmək planlarına Sumqayıtı hədəf seçməklə başlayan ermənilərlər onları dəstekləyən xarici dövlətlər, ermənipərəst emissarlar vasitəsi ilə istəklərinə nail oldular. Müxtəlif millətlərdən olan insanların birgə yaşadığı dostluq şəhəri Sumqayıtda qıpta ediləcək ustalıqla hazırlanmış iğtişəşlər töredildi.

Bələcə, gizlində tüstülənən ocaq birdən alovlandı. Milliyet-

nəinki susdular, danışmaq istəyənlərə belə imkan verilmədi. Belə susqunluq və unutqanlıq Xocalı soyqırımı ilə neticələndi.

Sumqayıt hadisələrinin evvelcədən, Dağlıq Qarabağın Ermənistənə birləşdirilməsi siyasi oyununun tərkib hissəsi olduğunu tarixi faktlar sübut edir. Bu oyunda ilk, eyni zamanda, açıq gediş o zaman ermənipərəst M. Qorbaçovun iqtisadi məsələlər

qəbul edildi. Beləliklə, XX əsrin əvvəllərində görkəmli Azərbaycan publisisti Ömer Faiq Nəmanzadənin 1906-ci ildə "Irşad" qəzetində dərc olunmuş məqələsindəki fikirlər Sumqayıt hadisələrinin timsalında eksini tapdı: "Ermənilər necə olursa-olsun, özlerinin Ermənistən yaratmaq planlarını mütləq həyata keçirəcəklər və bu məqsədə nail olmaq üçün bizi Yerevandan, Qa-

"Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünkü artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, lekə vurmaq isteyirlər. Tamamilə əsassızdır və cəfəngidir. Tam məsuliyyətə deyirəm ki, Sumqayıt hadisələrini töredən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın erməniini öldürən milliyetçi erməni Qriqoryan ve onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İştirək Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir" söyləyən Prezident İlham Əliyev vurguluyor ki, eger, ulu önder Heydər Əliyev o vaxt Azerbaycanda ol-sayıdı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdı.

Dövlət başçımızın bildirdiyi kimi, Sumqayıt hadisələrini töredənlər 20 Yanvar qırğınına, Xocalı soyqırımına da mülliətlik etdilər. Ermənilərin töredikləri faciələrdə dinc ehali qətlə yetirildi, Azərbaycan xalqının qanı axıldı. "Əfsuslar olsun ki, o vaxtki Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, anti-milli siyasetlər fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyare ilə Moskvaya qaçıdı. Heç bir rəhbər işçisi bu qanlı cinayeti qınamadı. Ancaq o vaxt pensiyaada olan Heydər Əliyev ona qarşı çox çırkıñ kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gelərek, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi" söyləyən Prezident İlham Əliyev Hitlerlə əməkdaşlıq edən, Njdeye abidə ucaldan Ermənistəni faşizm ideologiyasına sadıq, terroru dövlət səviyyəsində dəstəkleyen dövlət adlandırır.

Ermənilərin ümumi xarakteristikasını zaman-zaman səsləndirən tanınmışların bu millət haqqında söylədikləri biri-birindən maraqlıdır. "Sən köləsen, sən qorxaqsan, cünti sən ermənisen" sözlerinin müəllifi rus şairi A.S.Puşkindir. İsvəç səyyahı Adam Mets erməniləri bu cür tənqidir: "Derisi ağ qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluları olduqca məşhurdur. Onlar yalnız dəyənek və qorxu altında yaxşı işləyirlər." Fransız yazıçısı və səyyahı Aleksandr Duma "Ermənilər həmişə başqa dinc qulluq edən hökmardarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər."

Ermənilərin soydaşlarımıza qarşı töredikləri cinayətlər, qətləmlər dahişlərin bu millət haqqında söylədiklərini təsdiqləyir.

Xuraman İsmayılpəz, "iki sahil"



ce erməni, hadisələr zamanı soydaşlarını qətlə yetirən, 3 dəfə məhkum olunan Eduard Qriqoryan adlı bir nefərin teşkilatçılığı ilə Sumqayıt hadisələri baş verdi. Şahidlərin də bildirdiyi kimi ermənilərin öldürüləməsində, evlərin talan edilib, yandırılmışında, millətlərəsi münasibətlərin qızışdırılmasında fealliq göstərən bu erməni hadisələrinə əsas iştirakçı olsa da, məsuliyyətdən kənardə qaldı. Əksinə, baş verənlərin əsl mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov adlı gənc ermənilərin fitvəsi ilə töredilən hadisələrin iştirakçı kimi mühaki-mə olunaraq, Moskvadan gəlmüş hakimlərin elüstü keçirdikləri məhkəmənin hökmü ilə gülələnməyə məhkum edildi. Heç bir günüahi olmayan Taleh İsmayılov 15 il azadlıqdan mehrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işgəncələrə tab getirməyərək intihar etdi. Əsl qatil E. Qriqoryan isə guya azadlıqdan məhrum edilərək Ermənistənə təhvil verildi. Qısa müddətdən sonra isə azadlığı buraxıldı. Ümumiyyətə, həmin hadisələrdə müxtəlif millətlərdən olan 32 adam helak olmuş, 400 nəfər xəsarət almış, 200-dən artıq mənzil talan olunmuş, 50-yə qədər mədəni-meşət obyekti dağıdılmış, 40 maşın zədələnmişdir. Ermənilərin fitvəsi və elləri ilə öldürülən 26 nəfər şovinist, terrorçu, separatçı "Krunq" və "Qarabağ" təşkilatlarına pul verməkdən imtina edən ermənilər idi.

20 Yanvarda olduğu kimi "qarışdırmanı yatırmaq" adı ilə sovet əsgərlərinin hadisələre müdaxilə etməsinin özü bir daha təsdiqləyir ki, Sumqayıtda baş verənlər düşünülmüş sənəarı üzrə həyata keçirilən erməni təxribatı idi. Amma iqtidardakılar

üzrə köməkçisi akademik A. Ağanbekyan tərəfindən edildi. 17 noyabr 1987-ci ildə Parisdə Erməni-Fransa Institutunun və Erməni Veteranları Assosiasiya-sı tərəfindən Qorbaçovun şərifinə verilən ziyanatda Ağanbekyan vele bir bayənat verdi: "Mən istərdim ki, respublikanın şimal-sərqində yerləşən Qarabağ Ermənistənə olsun. O, Azərbaycana nisbətən Ermənistənə dəha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma və demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır." ("Humanite" qəzeti, 18 noyabr, 1987-ci il)

Hadisədən iki gün əvvəl Ermənistənən milli televiziyası ilə ermənilərə müraciət edən Silva Kaputikyan bildirirdi ki, Qarabağ tərixən Ermənistənən olub: "Bizim əsas məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır. Xalqımız böyük faciələrə düşər olub. Lakin xalqımız müdrik xalqdır. Biz öz müdrikliyimizi M. Qorbaçova köməklikdə göstərməliyik. Çünkü yenidənqurmanın, demokratiyanın düşmənləri çıxdı, onlar bir cəbhədən çıxış edib, bizim planlarımızı poza bilərlər. Buna görə də hər bir yolla ona kömək etməli və tarixi torpaqlarımızı qaytarıltıq."

Erməni Qriqoryan kilsəsinin kataligisi Vazgen də çıxışlarında separatçılığa çağrıq meyillərini səsləndirirdi. Bu bəyanatlar erməni millətlərə üçün məxfi işarə, parol oldu.

20 fevral 1988-ci ildə DQMVG Xalq Deputatları Sovetinin növbənə karər sessiyasında Dağlıq Qarabağın Azərbaycanın tərkibində çıxarıllaraq Ermənistənə birləşdirilməsi ilə bağlı qərar

rabağdan, Qarsdan qovub çıxarımaq cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıq ki, ermənilər istenilən alçaqlığa həzirdirlər. Onlar təxribatlara əl ataraq məsələmanları özlerinə qarşı qaldırmağa təhrif edəcək, bilərkən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazılıq, məzəlum, iztirablı bir xalq kimi göstərmək üçün ahnale çəkərək zariyacaqlar. Onlar öz cinayətləri üçün tedricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arayacaqlar."

Dünyada ən tanınmış siyasetçilərdən olan amerikalı professor Zbignev Bzejinski "Tələbələrimə-sabahki dönyanın mənzərəsini formalasdırmaqdə onlara kömək üçün" epigrafi ilə başlayan "Böyük şahmat lövhəsi" adlı kitabının "Avrasiya Balkanları" fəsildən "etnik ziddiyətlər qazanı" adlandırdığı ölkələrdən 8-nin SSRİ-nin tərkibində olan müttəfiq respublikalarla göstərir. Bu proqnoz da özündə doğrultdu.

İlk addım 1986-ci ildə Qazaxistanda atıldı. Qan töküldü. Ermənistən-Azerbaycan Dağlıq Qarabağ (1988), Gürcüstan: Abxaziya, Cənubi Osetiya münaqişələri (1989), Pribaltika hadisələri (1988-1990), Moldova, Dnestrovyanı münaqişəsi (1989-1991), Tacikistan vətəndaş müharibəsi (1990)... və nəhayət, 1991-ci ilin dekabrında SSRİ dağıldı.

SSRİ-nin milli münaqişələr zəminində dağıdılması sənətinin müəllifi rus şairi A.S.Puşkindir. İsvəç səyyahı Adam Mets erməniləri bu cür tənqidir:

"Derisi ağ qulların ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluları olduqca məşhurdur. Onlar yalnız dəyənek və qorxu altında yaxşı işləyirlər." Fransız yazıçısı və səyyahı Aleksandr Duma "Ermənilər həmişə başqa dinc qulluq edən hökmardarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər."

Ermənilərin soydaşlarımıza qarşı töredikləri cinayətlər, qətləmlər dahişlərin bu millət haqqında söylədiklərini təsdiqləyir.

Xuraman İsmayılpəz, "iki sahil"